

Nizami Tağısoy

Sergey Yeseninin "İRAN NƏĞMƏLƏRİ" İLƏ YENİ GÖRÜŞ




2015-ci ilin oktyabrin 3-də S.A. Yeseninin anadan olmasının 120 illiyi tamam olur. Bu poeziya nəhənginin doğum tarixi Rusiyada mütemadi olaraq qeyd olunsa da, Azərbaycanda da böyük şairin yubileyinə daim münasibət yetərinə ardıcıl olmuşdur. Bu baxımdan Yeseninin İsaxan İsaxanlıının geniş oxucu auditoriyasına təqdim etdiyi "Sergey Yesenin. İran nəğmələri" Bakı, "Xəzər Universiteti nəşriyyatı", 2015" – kitabı forma, struktur, sistem, poliqrafiya, dizayn, məzmun və s. baxımdan diqqəti cəlb etməkdədir. İ.İsaxanlı kitabda Yesenin poeziyasının episentrində dayanan "İran nəğmələri" silsiləsinə daxil olan günümüze qədər mövcud olan Azərbaycan dilinə edilmiş bütün tərcümə variantlarını (9 tərcüməçi və 61 tərcüməni) oxucuların ixtiyarına vermişdir.

Bilindiyi kimi, Sergey Yesenin Azərbaycanda qeyri-milli ən populyar və çox müraciət olunan poetik fikir sahibləridəndir. Yəqin elə buna görə də onun adı, həyatı, həyatının müxtəlif fragməntləri, əsərləri, o cümlədən onun Azərbaycanda, Bakıda olduğu dövr ziyahılar, tədqiqatçılar, təqidçilər, ədəbiyyatşünaslar, ədəbi əlaqələri təhlil obyektiñə çevirenler tərəfindən defələrlə müxtəlif yönlərdə öyrənilmişdir. S. Yeseninin əsərlərini müxtəlif prizmalardan öyrənen, tədqiq edən, onun şeirlərini tərcümə edib və özüne şeirlər həsr edən müəlliflərin adlarının siyahısı bəlkə də neçə sahifə yer apardı. Onların hamısının adlarının çökilməsinə bəlkə lüzum da yoxdur, lakin onların

hamısından bu sahədə ən çox 90-ci illerin əvvəllerindən ardıcıl olaraq Qalina Şipulina fealiyyət göstərmişdir.

Onun "Sergey Yesenin dilinin lüğəti" çox cildli əsəri şairin yaradıcılığının ilk leksikoqrafik təsvirini vermək baxımından əhəmiyyətli mənbədir. Bununla belə son dövrlərdə bu istiqamətdə aparılan təhlil və tədqiqatlarda İsaxan İsaxanlıının ön plana çıxdığını və böyük zəhmət sərf etdiyini görməkdəyik.



Aynı-ayrı məcmuə, jurnal, dövrü mətbuatda (həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda) çıxış və məqalələrini nəzərə almadan, İ.İsaxanlı Yeseninşünaslığa bir sırə sanballı kitablar bəxş etmişdir ki, onların sırasında "Şeir gülüstanının təkrarolunmaz çiçəyi – Sergey Yesenin" (Bakı, Xəzər Universiteti Nəşriyyatı, 2010, 372 s.), "Незадаром ему мигнули очи. Есенин в Баку" (Bakı, İzd-vo "Xəzar Universiteti", 2012, 373 s.) əsərlərini göstərmək olar. Bu nümunələrdə S. Yeseninin Azərbaycanla əlaqələri, yaradıcılığının Bakı dövrü, əsərlərinin dilimizə tərcümələri və s. bağlı maraqlı mühələhizə və fikirlər yer almışdır.


Yorulmaz tədqiqatçının S.A. Yeseninin 120 illik yubileyinə həsr olunmuş növbəti kitabı da olduqca maraqlı kompozisiya və məzmunla yüklenmişdir. Kitabda "İran nəğmələri" silsiləsinə daxil olan bütün şeirlərin məvcud tərcümələri orijinalla birgə oxuculara təqdim olunmuşdur. Burada oxucu hər bir tərcüməni orijinalla və bir-biri arasında müqayisə etməklə S.Rüstəm, Ə.Kürçaylı, S.Məmməd-

zadə, E.Borçalı kimi tanınmış şair mütərcimlərə bərabər, F.Mustafa, Q.Xalid, İ.İsaxanlı, G.Mövlud və R.İsayev kimi çağdaş dövrdə bu sənətə məşğul olanların tərcümələri ilə qarşılaşdırma imkanı əldə edir, kimin orijinala daha yaxın, kimin iş prosesində ondan uzaqlaşığının şahidi olur.

İ.İsaxanlının təqdim etdiyi kitabın başlıca mahiyyəti, bir tərəfdən, əgər S. Yesenini yenidən Azərbaycan oxucusuna doğmalaşdırmaq və yaxınlaşdırmaqdır, digər tərəfdən, tərcümə sənətinin özünəməxsus və təkrarolunmaz yaradıcılıq olduğunu göz öntüne getirmək, ona bir daha həm tərcümə nəzəriyyəçilərinin, həm də praktik poetik tərcümə işi ilə məşğul olanların diqqətini yönəltməkdən ibarətdir.

Kitab redaktorun (İ.İsaxanlı) yazdığı "Əziz oxucu" suna müraciəti ilə başlayır. Burada o, XX əsrin Puşkin kimi qəbul edilən S. Yeseninin "İran nəğmələri"nin nə üçün orijinal və tərcümələrlə yanaşı təqdim etdiyimin zəruriliyini, S. Yeseninin "İran nəğmələri" ilə Bakıya və İrana qoyduğu ədəbi sevgi heykəlinin mahiyyətini açıqlayır. Nə üçün S. Yeseninin "Персидские мотивы" ifadəsinin müxtəlif müəlliflər tərəfindən "İran nəğmələri", "Fars motivləri", "Şərq motivləri", "Fars tərənləri", "İran xəyalları", "Fars havalan" kimi tərcümə edildiyini, "motiv", "nəğmə", "xəyal" kimi sözlərin leksik və semantik tutumunu aydınlaşdırır, təqdim edilmiş şəkildə "motiv" sözünün Azərbaycan dilinə tərcüməsi kontekstində məhz "nəğmə" sözü ilə evezləndirilməsinə və səsləndirilməsinə üstünlük verildiyini və bu şəkildə tərcümə olunmasını izah edir.

S. Yesenində nikbinliklə bədbinlik, nostalji hissələrin quçağı iki qoşa qanad idi. Bunnaların hər ikisi onun həyatının mahiyyəti idi. Onun fikri-zikri olumla ölüm arasında vur-nuxurdu. Onların hər ikisi onun yaradıcılığı üçün qida mənbəyi, yaşam terzi idi. Şairin köhnə yarası da belkə elə buna görə qövr etmirdi, gözəl laləyə "sevirəm" deyib ona "mənimən" sözünü necə anlatması da, Ryazan çölündü Şirazdan üstün tutması da, ay işığında dalgalı çovdarın onun saçlarına bənzəməsi də, onun şair olaraq doğulduğuna




görə şair kimi öpmesi də, keçmiş həyatın onu qəlbini oxşamaması da, al yanaqların gizlində saxlanması da, Xəyyamın demədiyi nəğməleri eşitməsi də, havanın təmizliyində, şəffaflığında, sərinliyində bağla gedib bir parti səsini asta eşitməsi də, hər yere nezər salıb gözəllikdən zövq alması da, Xorasandakı qapıları şair əlleri açmayanda da, İranı tərk edib Rusiyaya döndənə də, Firdovsinin gənclik vətəni mehriban "urus"un qəmlili gözlərini görəndə da, şairin taleyi dərbədər olanda da, İranda bir nəğmə yadigar qoyanda da, qəlbini çöllər həmdəm olanda da, öz yarıyla görüşməyə gedəndə da, qısqanlıq oduyla alışib-yananda da, səfəl kimi ölməyə hazır olanda da, məhəbbət mahnısı oxuyanda da, köksünü ötürüb nəğmə qoşanda da, ürəyindən qopan nəğmələri Tehran ayını isitməyəndə da, Xorasan bağları, evləri üstə ayın solgun ziyyəsi görünməyəndə da, qızılıqlı ləçəklərini titrədəndə da, döntüklüyün, göz yaşının dünyada əzab olduğunu görəndə da, çıraqban gecələrin müqəddəsliyini dərk edəndə da, səadətin onum dəli könələnən aldatdığını hiss edəndə da, bülbüllerin dediyi nəğmələre qulaq asıb ondan həzz alanda da, nəğmələr ürəyə yol tapanda da, bülbü'l gülü çağıranda da, ömrü nəğməyə büsbüttün axanda da, bülbü'l gülə öpüşəndə da, könələnən səsi nəğməyə satılonda da, çiçeklər onun üzüne güləndə da və s. məqamlarda S. Yesenin yalnız özü kimi görünürdü. Öz xəyal dünyası ilə yaşayırırdı. Nədən bəhs edir, nə barədə yazır-yazsın, onun əsərləri semimiliyi, aydınlığı, obrazların sadəliyi ilə diqqəti ilə cəlb edir. Elə "İran nəğmələri"nə daxil edilmiş "Ulegləsəm my byla rana...", «Шаганэ, ты моя, Шаганэ...», «Никогда я не был на Босфоре....», «Свет вечерний шафранного края...», «В Хороссане есть такие двери...», «Быть поэтом – это значит то же...», «Глупое сердце, не бейся...» (şeirlərin adını ona görə rus dilində, tərcüməsiz veririk ki, hər mütərcim onları özü bildiyi kimi adlandırmışdır) və s. kimi nümunələr böyük sənətkarın zəngin və əhatəli poetik potensialının aynası kimi qarşımızda dayanır.


"İran nəğmələri"nə daxil olan bəzi şeirləri (məsələn, "Ulegləsəm my byla rana...

на..." (Ə.Kürçaylı, S.Məmmədzadə, Q.Xalid, F.Mustafa, E.Borçalı, İ.İsaxanlı); "Ты скажала, что Саади..." (Ə.Kürçaylı, S.Məmmədzadə, F.Mustafa, E. Borçalı, İ.İsaxanlı, R.İsayev), "В Хороссане есть такие двери..." (S.Rüstəm, Ə.Kürçaylı, S.Məmmədzadə, Q.Xalid, E.Borçalı, İ.İsaxanlı) altı; «Я спросил сегодня у меня ты...» beş; "Шаганэ, ты моя, Шаганэ", «Никогда я не был на Босфоре...», «Свет вечерний шафранного края...», «Руки милой – пара лебедей...», «Отчего луна так светит тускло...» dörd; qalanları isə ən azı üç mütərcim tərəfindən dilimizdə sesləndirilmişdir. Bu tərcümələrdən hər birində orijinal ayrı-ayrı mütərcimlərin təfəkküründə özünəməxsus struktur, düzüm və intonasiya əldə etmişdir.

Biz yuxarıda kitabın dizaynı, poligrafiyası və s. haqqında ötəri qeydlər etmişdik. Burada bir daha söyləyək ki, "İran nəğmələri" kitabının həm üz qabığı, həm də buraya daxil edilmiş, hər şeir üçün xüsusi olaraq hazırlanmış illüstrasiyalardan hər biri həm kitabın ümumilikdə, həm də aynı-ayrı



Şeirlərin məzmun və ruhuna uyğunluğu oxucunu S. Yeseninin özünləməxsus "poetik İran" dünyasına salır, onu bu nəğmələrə kökləyir, hissələrini kövrəldir, onu şeirlərin yazılışı məkana və dövərə qaytarır. Bir sözle, S. Yeseninin "İran xronotoplari"nı gözümüz qarşısında canlandırır. Bu illüstrasiyalardan biz Bakının qala divarlarını, Azərbaycan, İran, əməməyyətə, Şərqi koloritini, qızıl-güllərlə əhatələnmiş gözəli, Bosfor boğazını, İstanbul şəhərindəki məscidi, onun minarələrini, səhrada aramla addımlayan dəvələri, rus ağaçqayısını, şərqli qızların çadrada yerişlərini və çadra altından baxışlarını, Həsənin neyinin həzin səsimi, göldə gecə qaranlığında ay işığının bərq vurdugu anda sevən gənclərin güller içində sahilde bir-birinə sərişəsimi, ağ göyerçinlərin sevən qızın niskilinə, həsratına son qoyub, onun sevgilisine qovuşacağı inamını, qızıl güller səpilmiş Xorasan qapılarının kandarını, ondan bir az kənarda qarla örtülmüş rus çöllərini və ağaçqayın meşələrini, S. Yeseninin yazı masasını, onun arxasında xeyallara dalib düşündüyüünü, şairin zaman, vaxt haqqında fikir və hissələrini, iki qu quşunun onun sevgilisinin əllərinə bənzədiyini, aymən solğun çohresinə baxa-baxa iki sevgilinin bir-birinə yaxınlaşış



piçıldamasını, köhnə Bakının uzaqda görünən panoramını, ondan bir az yaxında sahile sına gəren şahə qalxan təlatümlü ləpələri və s. görmək mümkündür.

İ.İsaxanlı S. Yeseninin "İran nəğmələri"ni yenidən oxuculara təqdim edərkən heç də yalnız şairin yaradıcılığının pərəstişkarı kimi çıxış etmir. O, əsil Yeseninşunas kimi ortada dayanır. İ.İsaxanlı, bir tərəfdən, rus şairinin pərəstişkarıdırsa, digər tərəfdən, onun əsərlərinin ən diqqətli tədqiqatçılarından, üçüncü bir tərəfdən, Yesenin əsərlərini ardıcıl olaraq Azərbaycan dilində səsiştəli səsləndirən müttəcimlərdəndir.

Pərəstişkar, tədqiqatçı və müttəcim kimi İ.İsaxanlinın araya-ersəyə gətirdiyi bu kitab mətnləfiylərden təhlil edilməyə layiqdir.

P.S. 28 sentyabr – 4 oktyabr aralığında İsaxan İsaxanlı Rusyanın Moskva və Ryazan şəhərlərində böyük rus şairi Sergey Yeseninin anadan olmasının 120 illiyi münasibətilə keçirilən bir sıra tədbirlərdə iştirak etmişdir.

Yubiley ərefəsində İsaxan İsaxanının Yesenin yaradıcılığı ilə bağlı apardığı araşdırımlar layiqinçə qiymətləndirilmiş, ona Rusiyada Sergey Yesenin adına təsis edilmiş 2 yüksək mükafat - **2015-ci il Ədəbiyyat üzrə Beynəlxalq Yesenin mükafatı – «O Русь, взмакни крылами...» (Moskva, Rusiya Yazarlar Birliyi)** və **2015-ci il Ədəbiyyat və İncəsənət sahəsində Yesenin mükafatı (Ryazan, Rusiya)** təqdim edilmişdir.

Həmvətənimizə verilən bu yüksək mükafatlar haqqında Rusyanın mərkəzi mətbuat orqanlarından olan «Pravda» qəzetində, Rusyanın bir sıra mərkəzi saytlarında, eləcə də Ryazan mətbuatında məlumatlar yayımlmışdır.

Ədəbiyyat qəzeti,
10 Oktyabr 2015-ci il